

Effektiv monetar siyasetin formalasdırılaraq realasdırılması iqtisadi təhlükəsizlik amili kimi

Ayşən Abbasova,
ADİU-nun "İqtisadiyyatın tənzimlənməsi"
kafedrasının magistrantı
Ayseanabbasova10@gmail.com

Rəyçi: Valida Mehdiyeva,
professor

Monetar tənzimləmə problemini araşdırarkən hökmən təhlilə, tədiyyə balansının mövcud vəziyyətini, onun dinamikasını müəyyən edən amillər də nəzərdən qaçırılmamalıdır. Bunlarla yanaşı, pul-kredit siyasetini dəvərləndirərkən ölkədə mövcud bütçə-vergi siyasetləri, habelə mövcud iqtisadi konyuktura da tədqiqata daxil eilməlidir. Bütün qeyd olunanlar bir dəha oru göstərir ki, ölkədə həyata keçirilən monetar tənzimləmə siyasəti bütünlükdə ölkədə həyata keçirilən makroiqtisadi tənzimləmə siyasəti ilə sıx bağlıdır. Belə ki, ölkədə mövcud iqtisadi inkişaf problemləri ilə yanaşı sosial problemlərin həlli dərəcəsi, inflasiyanın və məşğullüğün dinamikası birbaşa realasdırılan pul-kredit mexanizmi ilə sıx bağlıdır. Ayndır ki, ölkədə həyata keçirilən monetar siyaset bu sahədə asas tənzimləyici orqan olan Mərkəzi Bank tərəfindən hayata keçirilir.

Acar sözlər: monetar tənzimləmə, məşğullüğün dinamikası, qlobal maliyyə böhrəni, portfel investisiyalar, GİZİT təhlili

Ключевые слова: монетарное регулирование, динамика принуждения, глобальный финансовый кризис, портфельные инвестиции, анализ хеджирования

Keywords: monetar regulation, coercion dynamics,

global financial crisis, portfolio investments, hedge analyze

Dövlətin iqtisadi siyasetinin çox mühüm və aparıcı istiqamətlərindən biri və eyni zamanda monetar tənzimləmənin əsası olan pul-kredit siyasəti ilə bağlıdır. Hər bir konkret mərhələdə dövlətin yerinə yetirdiyi pul-kredit siyasəti son nəticədə maliyyə bazarının yaranması və

onun tərkib hissələri olan pul bazarı və kapitallar bazarının formalasdırılması və realasdırmasından asılıdır. İqtisadi ədəbiyyatdan və təcrübədən məlumdur ki, pul bazar öz strukturuna görə uçot bazarından, banklar arası bazzardan və valyuta bazarından ibarətdir. Uçot bazarı dedikdə adətan, dövlət və kommersiya vekselləri qısa müddəli qiyməti kağızlar başa düşür. Başqa sözlə, uçot bazarında böyük miqyasda qısa müddəli qiyməti kağızlar dövr edir ki, bu zaman da əsas problem onların safların olmasına tömən edilməsidir.

Pul bazarının digər mühüm tərkib hissəsi bankalarası bazzardır. Bu, adətan, özünsü sərbəst pul vasaitlərinin müvəqqəti olaraq borc kapitalı formasında istifadəsinə nəzərdə tutur. Son illərdə dövlət tənzimləyici orqanları pul bazarını tənzimləmək üçün uzun müddəli aktivlərdən də istifadə edir. Ölkəmizin beynəlxalq maliyyə, pul-kredit sistemində integrasiya olduğu müasir dövrə pul bazarının fəaliyyətinə valyuta bazarı fəal təsir göstərir. Adəton, valyuta bazarı tədiyyə balansının başlıca özəyini təşkil edir, eyni zamanda, beynəlxalq kreditlərin miqyası da mühüm təsir göstərir.

Bələliklə, hər bir ölkədə pul bazarının resursları son nəticədə fond, valyuta resurslarının hərakətindən asılı olaraq formalşır.

Eyni zamanda, bütünlükdə bu prosesin xarakterinə ölkədə mövcud olan pul-kredit mexanizmi güclü təsir göstərir. Təcrübə göstərir ki, ölkədə tətbiq olunan pul-kredit siyasetinin effektlliliyi pul bazarının da narəcədə səmərəli idarə olunmasından çox asılı olur. Əlbəttə, son illərdə Azərbaycanın neft strategiyasının realasdırması ilə əlaqədar olaraq ölkəyə böyük miqdarda kredit formasında investisiyalar qoyuluşu bu problemi daha da aktuallaşdırıldı. Bütünlükdə, pul-kredit mexanizminin milli iqtisadiyyatın inkişafındakı rolunu səmərələşdirmək üçün pula olan tələbi və təklifi düzgün müəyyyanlaşdırılmış lazımdır.

Belə ki, agar ölkədə normal tədəvül prosesini həyata keçirmək üçün tədiyyə vasitələri lazım olan normal ehtiyacdən azdırsa, bu, bütünlükdə tədəvül prosesini poza bilər, longimələrə sebəb olar. Yox, agar dövriyyədə olan pul küləsi zəruri ehtiyacdən artıq olarsa, o, inflasiyanı sırtlaştırıra, bilər. Ümumən, asas tənzimləyici orqan olan Mərkəzi Bank özünün yeridiyi optimal pul-kredit siyaseti

vasitəsilə bu prosesləri tənzimləməlidir. Lakin təcrübə göstərir ki, bu zaman bu prosesi tənzimləmək üçün monetar amillər kifayat etmir, hökmən Maliyyə Nazirliyi vasitəsilə fiskal – bütçə siyasetini dəyişən şəraitə və tələbə uyğun olaraq təkmilləşdirilməsi zəruriyyəti meydana çıxır. Bu baxımdan ölkədə reallaşdırılan monetar tənzimləmə siyasetinin səmərəliliyini artırmaq üçün hökmən maliyyə sahəsində, istehsal sferasında, xarici-iqtisadi əlaqlarda və tədiyyə balansının takvilləşdirilməsi ilə bağlı olan bütün problemləri qarşılıqlı əlaqə və asılılıqda əlaqləndişlərək həll etmək lazımdır. Ayndır ki, bu prosesi səmərəli həyataya keçirmək üçün dövlət, eyni zamanda, gizli iqtisadiyyatın minimum həddə çatardalarına, korrupsiyanın aradan qaldırılmasına, bütünlükə maliyyə kredit sisteminde şəffaflığın təmin olunmasına çalışmalıdır.

Məlumdur ki, ölkədə pul-kredit siyasetinin formalşılması bütünlükə ölkədə reallaşdırılan tənzimləmə modeli və sistemi ilə müəyyənleşsə də, onun əməli cəhətdən həyataya keçirilməsinə nəzarət Mərkəzi Banka həvəs olunub. Mərkəzi Bank haqqında Azərbaycan Respublikasının

qanununda bu qurumun funksiyaları, məqsəd və vəzifələri konkret göstərilir. Bütünlükə bank dövriyyəyə olan pul kütləsinin faiz dərəcəsinin, habeis tədavül üçün lazım olan pul kütləsinin həcmi, ehtiyaclarla uyğunlaşdırmağı, manatın likvidliyini, bütün səviyyələrdə təmin etmək üçün zəruri tədbirlər sistemini göstərməlidir. Yuxarıda qeyd etdiyimiz kimi, makroiqtisadi tənzimləmə sisteminde ölkədə həyata keçirilən kredit siyaseti müstəsna əhəmiyyətə malikdir. Çünkü son nəticədə istər ölkəyə xaricdən qoyulan investisiyalar, eləcə də daxili mənbələr hesabına milli iqtisadiyyata yönəldilən kreditlər bütünlükə ölkədə reallaşdırılan monetar siyasetin meyillərini müəyyənəldirir.

Əgər nəzərəalsa ki, son 25 il ərzində Azərbaycan iqtisadiyyatına 200 milyard dollardan çox investisiya qoyulmuşdur ki, onun da böyük hissəsi kredit resurslarından ibarətdir. Doğrudur, müstəqilliyyin ilkin illərində Azərbaycan iqtisadiyyatına qoyulan kreditlərin, ümumən, ayrı-ayrı illərdə 70-80% arasında tərəddüd etdiyini nəzərə alsaq, onda kredit siyasetinin bütünlükə monetar tənzimləmə xarakterini nə qədər böyük təsiri olduğu aydın

görünür. Ölkəmizdə neft stratejiyasının əməli cəhətdən reallaşdırılması nəticəsində artıq 2008-ci ildən başlayaraq iqtisadiyyata qoyulan investisiyaların strukturunda daxili maliyyə mənbələri köskin surətdə xarici investisiyalar qoyuluşunu üstələmişdir. Bütün bunların məntiqi nəticəsi olaraq bu gün Azərbaycan kredit alan ölkədən kredit verən ölkəyə çevrilmişdir. (3)

Bu zaman meydana başqa bir problem çıxır. 2015-ci ilin məlumatlarına görə, Azərbaycanın valyuta ehtiyatları 38,4 milyard dollar taşkil edir. Məlumdur ki, qlobal maliyyə böhrəni ayrı-ayrı ölkələrin valyutalarının dəyəri bu və ya digər istiqamətdə doyişmişdir. Bunları nəzərə alaraq Mərkəzi Bank öz resurslarının bir hissəsinin ABŞ dollarında, müəyyən hissəsinin Avropana, habelə digər ölkələrin valyutasında saxlayır. Bu zaman qarşıya başqa bir dilemə çıxır. Biz valyuta ehtiyatlarından istifadə etməliyik, yoxsa müəyyən faiz müqabilində xaricə yönəltməliyik və yaxud özümüz xaricdən kredit almaliyiq. Son illərin təcrübəsi göstərir ki, Azərbaycan dövləti və Mərkəzi Bank bu istiqamətdə optimal siyaset yeridir. Qeyd olunan qlobal

maliyyə böhrəninə Azərbaycanın maliyyə sisteminin davamlılığı göstərilir. Ümumən, kredit siyasetinin dövlət tənzimlənməsi iki yolla həyata keçirilə bilir:

- birincisi, birbaşa və ya inzibati;
- ikincisi, iqtisadi və ya dolayı yolla.

Adətən, maliyyə-kredit sahəsində inzibati metodlar dedikdə, hər seydan avval, Mərkəzi Bankın kommersiya banklarına verdiyi kreditin həcmi və faiz dərəcəsi nəzərdə tutulur. Bununla yanaşı, Mərkəzi Bank kreditin həcmini məhdudişləşdirənqədən vaxud artırmalı və prəsisi tənzimləyir. Bunun üçün Mərkəzi Bank müxtəlif vasitələrdən istifadə edir.

Birincisi, kommersiya banklarının verdiyi faiz dərəcəsini limitləşdirir, onların kredit vermək və kredit resursu colb etmək imkanlarını tənzimləyir. Mərkəzi Bank kommersiya banklarının fəaliyyətinə səmərəli təsir göstərmək üçün onlara lisenziya verir və yaxud onları geri qaytarmaq hüququna malikdir. Həmin lisenziyaların tələblərinə uyğun olaraq Mərkəzi Bank ana və filial kredit təşkilatlarının fəaliyyətinin əsasında normativ-hüquqi bazasını müəyyənəldərdir.

Təcrübə göstərir ki, kommersiya bankları bir çox hallarda real sektöra uzun müddətli kredit qoymaqda maraqlı olmurlar. Bu problemi həll etmək üçün Mərkəzi Bank öz şartlarına ümumi kredit qoymuşlarının strukturunda daha çox vəsait ayırmasını tövsiyə edir. Monetar siyaseti səməralı həyata keçirmək üçün yoxlama və nəzarət mexanizmindən geniş istifadə edir. Bu funksiyası vastasılı Mərkəzi Bank digər bankların, xüsusun kommersiya banklarının likvidliyinin qorunmasına və bütünlükda, onun səməralı faaliyyətini təmin etmək üçün vaxtaşır nəzarət funksiyasını yerinə yetirir. Formalaşmış bazar iqtisadiyyatı şəraitində vaxtaşır enib-qalxmalarda, böhran hallarında heç bir ölkənin maliyyə-kredit sisteminin konarda qalması mümkün deyil. Bu baxımdan ölkədə monetar tənzimləmənin uzun müddətli effektivliyi əhəmiyyətli dərəcədə mükəmməl siğorta sisteminin olmasına tələb edir.

Siğorta sistemi həm daşınmaz əmlakın, həm əhalinin əmanatlarının, hətta insan əmlaiyyətinin özünün siğortalanmasını əhatə edir. Bu baxımdan bütün inkişaf etmiş ölkələrdə həm adı siğorta sistemi, həm də məcburi siğorta sistemi geniş tətbiq ol-

nur. Ölkədə siğorta fondlarının yaranmasına və onların öz funksiyalarını yerinə yetirməsi üçün müvafiq qaydalari adekvat icra qurumları həyata keçirirlər. Dünya təcrübəsi göstəri ki, monetar tənzimləmə sistemində risklərin idarə olunması, tahlükəsizlik prinsiplərinin göznləniləşdirilməsi, likvidlik probleminin təmin edilməsi tənzimləmə sisteminin çox surəti ünsürlərindən biridir. Monetar tənzimləmənin tərkib hissəsi kimi kredit tənzimlənməsində bankların verdikləri kreditə görə faiz dərəcəsi, əhalinin əmanatlara görə banklarından verdiyi faiz qiymətləi kağızlarla verilən dividendlərin səviyəsinə görə Mərkəzi Bank və müvafiq maliyyə təşkilatları ciddi nəzarət funksiyasını yerinə yetirirlər. Ümumən, müasir dünyada iqtisadi tənzimləmenin dolayı vəsiatları qeyd olunanlardan daha genişdir. Ən başlıcası isə dolayı və birbaşa tənzimləmə bir-birindən asılı olmaqla coxsaylı daxili və xarici obyektiv və subyektiv amillərlə şərtlənir.

Məlumdur ki, bank faizi makroiqtisadi tənzimləmenin iqtisadi yolu. Lakin faiz dərəcəsinin dəyişdirilməsi müvafiq qanunun qəbulunu tələb edir ki, bu da inzibati yoldur. Beləliklə, dolayı tənzimləmə həm də birbaşa inzibati

tənzimləmə ilə bağlı bir proses kimi həyata keçirilir. (4, s. 98) Təcrübə göstəri ki, dolayı yolla monetar tənzimləməni həyata keçirmək üçün Mərkəzi Bank banklara və qeyri-bank təşkilatlarına bazar mexanizmni vəsitəsilə təsir edir. Başqa sözə, kreditin verililəşdirilməsi və kreditin calb edilməsi prinsiplərini dəyişmək, əlverişli raqabət, sahibkarlıq mühiti formalasdırmaqla, bütünlükda monetar tənzimləmənin səməralılıyini artırma bilər. Azərbaycanda fiziki və hüquqi şəxslərə verilən kredit mexanizmini təkmilləşdirmək, habelə depozitlərə və əmanatlara faiz dərəcəsini optimallaşdırmaq ölkənin Mərkəzi Bankının müayyənləşdirildiyi və qəbul etdiyi normativ aktlar tərəfindən həyata keçirilir. Mərkəzi Bank bu proseslərə nəzarət etmək üçün hər bir bank və kredit qurumu üçün macburı ehtiyat normaları müayyənləşdirir: depozit əmlaiyyatları həyata keçirir; faiz dərəcəsini müvafiqləşdirir; açıq bazaarda əmlaiyyatlar aparır; bankları sanatsiya edərək yenidən maliyyələşdirilməsini təmin edir.

Son nəticədə Mərkəzi Bank banklarının likvidliyini təmin etmək,

tədavül üçün lazımlı olan pul kütlosunun həcmini müayyənləşdirmək, kredit resurslarını banklara yönəltmək və özü pul bazarsında, maliyyə bazarında və kredit bazarında fəal iştirak etmək yolu ilə də bu prosesləri tənzimləyir. Bu gün hər bir ölkənin maliyyə sistemi dünya bazarına dünya maliyyə sistemini fəal integrasiya olunur. Bu proses uyğun olaraq beynəlxalq valyuta fonduñun və dünya inkişaf bankının həyata keçirdiyi pul-kredit siyaseti öz təsirini hökəmən hemin ölkənin monetar tənzimləmə siyasetinin xarakterində və effektivliyində göstərir. Beləliklə, monetar tənzimləmə alətləri bütünlükde pul resurslarının yaranması, istifadəsi, bölgüsü və mübadiləsi ilə bağlı olan prosesləri səməralı həyata keçirməyə cəhd edir. Bu zaman Mərkəzi Bank Keynsin təliminə görə multiplikator effektini nəzərə alaraq pul-kredit siyasetini müayyənləşdirir. Mövcud iqtisadi ədəbiyyatda pul multiplikatoru, yəni bankların pulu yaratmaq qabiliyyətinin göstəricisi aşağıdakı nisbətə müayyən edilir:

$$\begin{aligned} M &= \frac{M_S}{M_B} = \frac{\text{nəqd pul} + \text{depozitlər}}{\text{nəqd pul} + \text{bank ehtiyatları}} \\ &= \frac{\text{nəqd pul} \backslash \text{depozitlər} + \text{depozitlər} / \text{depozitlər}}{\text{nəqd pul} \backslash \text{depozitlər} + \text{bank ehtiyatları}} \\ &= \frac{(q+1)}{(q+z)} \end{aligned}$$

Burada m - pul multiplikatoru

M_B - pul bazası (ehtiyat pulları)

M_S - pul kütüsləri

M_B - aqreqatı banklardan kənarda nəqd pul və kommersiya banklarının ehtiyatlarını əhatə edir. Kommersiya banklarının ehtiyatlarına isə onların kasalarında olan nəqd pul və Mərkəzi Bankdakı hesablarında yerləşdirilmiş vəsaitlər daxildir. Mərkəzi Bankdakı hesabda olan vəsaitin bir hissəsini məcburi ehtiyatlar (mətbür hesablarında olan vəsait), digərlərinin isə izafî ehtiyatlar təşkil edir. Qeyd edək ki, M_B -nın göstərilən strukturu Mərkəzi Bankın passivlarını oks etdirir. Mərkəzi Bankın aktivləri nöqtəyi-nazardan isə M_B -yə xalis xarici aktivlər və xalis daxili aktivlər (kommersiya banklarına və hökumətə kreditlər) daxildir.

M_S - aqreqatına banklardan kənarda nəqd pul, tələb olunanadək depozitlər, müddətlə depozitlər, digər depozitlər və

qiymətli kağızlar daxildir. M_S -ə daxil olan komponentlərin sayı və növü ölkələr üzrə müxtəslif olabilir. Bu maliyyət bank sektorunun inkişaf səviyyəsindən asılıdır. Inkişaf səviyyəsi yüksəldikcə M_S -in də keyfiyyət göstəricisi bir o qədər yüksəkdir (M_2 , M_3 , M_4 v.s.)

Eynilə pul bazasında olduğu kimi, burada göstərilən struktur M_S -in yalnız passiv tərəfini göstərir. Lakin konsolidasiya edilmə balansın, yəni pul kütüsləsinin aktiv hissəsi də mövcuddur və buraya bank sisteminin məcmu xalis xarici aktivləri və xalis daxili aktivləri daxil edilir.

Bütün bunlara yanaşı, agar Mərkəzi Bank qiymətli kağızların alışını həyata keçirirsə, bu vaxt kommersiya bankları malik olduqları dövlət qiymətli kağızları sataraq əlavə ehtiyatları sahib olur. Bu isə həmin bankların kredit vermək imkanlarını artırır. Respublikamızda qiymətli kağızlar bazarı demək olar ki, formalaşmamışdır. Qiymətli kağızlarla bağlı birinci səviyyəli bazar mövcud olduğu halda, ikinci

səviyyəli bazar demək olar ki, fəaliyyət göstərmir. Hökumətin qiymətli kağızlar bazarının inkişaf etməsində maraqlı tətbiq olmasına baxmayaraq, bu sahədə aparılan işlər qənaətəoxş deyildir. Burada ilk istiqamət müyyənələşdirməlidir.

1) Özəlləşdirmə prosesi getdiyinə görə yüzlərə səhmdar caniyyətlər yaranmağa başlamışdır. Bu mətəssisələr aid səhmlərin, qiymətli kağızların alqı satışının həyata keçirilməsi;

2) Dövlət əlavə maliyyələşmə mənbəyi olmaq etibarilə qiymətli kağızlar satışı həyata keçirməklə onların müləssisə və firmalara alqı-satışının təşkil etmək.

Dövlət qiymətli kağızları buraxmaqla həm əlavə maliyyələşmə mənbəyi əldə edir və həm də bu vasita ilə bankların pul yaratmaq qabiliyyətinə təsir edir. Qiymətli kağızlar bazarının bərəqərə olması üçün aşağıdakı şərtlərin olması vacibdir: makrosoviyyədə iqtisadiyyatda stabililiyin olması; manatın alıcılıq qabiliyyəti ilə digər valyutaların alıcılıq qabiliyyətləri arasında fərqi azalması; daxili qiymətlər strukturunun dünya qiymətlərinə uyğunlaşması; inflasiya

səviyyəsinin aşağı olması; iqtisadi aktivliyi sürətləndirəcək kredit dərcəcərinin tətbiqi; dövlət qiymətli kağızların iqtisadi alətlər içərisində möhkəm mövqə tutması; iri müəssisələrin əzallaşdırılması prosesinin başa çatması; iri investisiyada institutlarının yaranması (bura aparıcı rolu kommersiya bankları oynuyurlar); investisiya fəaliyyətində müabit şərait yaranan vərəq qanunvericiliyin olması.

Bütün qeyd olunanlar göstərir ki, hər bir ölkədə ölkənin inkişaf səviyyəsindən, pul-kredit sisteminin formalşama səviyyəsindən, ölkənin dünya iqtisadiyyatına integrasiyasından və bütünliklə bazar münasibətlərinin yetkinlik dərəcəsindən asılı olaraq mənətə tənzimləmanın prinsipləri, formaları fərqli ola bilir.

Məqalənin elmi yeniliyi. Məqalədə müasir effektiv monitor siyasetin legal istiqamətləri, onun milli bank sistemində təkmilləşdirmə texnologiyalarının nəzəri və ideoloji aspektləri təhlil olunaraq ilk dəfə bu işin elmi konseptual istiqamətləri müəyyənləşdirilmişdir.

Məqalənin praktik əhəmiyyəti və tətbiqi. Problemin nəticələrindən böyük, orta, kiçik

bank əməliyyatları prosesində metodik, təkmilləşdirici baza kimi istifadə oluna bilər.

Nəticə etibarilə demək olar ki, Azərbaycan Respublikasının Mərkəzi Bank məkanında cəmləşən bütün pul, maliyə qurumları üçün zəruri təcrübə fəaliyyət imkanları geniş şəhər olunur, bundan istifadənin nəzəri və praktik istiqamətləri açıqlanır.

İstifadə edilmiş ədəbiyyat

1. Azərbaycan Respublikasının Konstitusiyası.

2. «Azərbaycan Respublikasında antiinflasiya tədbirlərinin gücləndirilməsi haqqında» «Azərbaycan Respublikası Prezidentinin fərmanı», 2005, 31 may.

3. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi, «Azərbaycanın Statistik Göstəriciləri» Baki 2017.

4. «Regionların sosial-iqtisadi inkişafının tənzimlənməsi» dos. M.M.Mahmudov, dos. İ.M.Mahmudova, Baki 2012.

Айшанъ Аббасова,
Реализация экономической
безопасности эффективной ва-
лютной политики

Резюме

Факторы, определяющие текущее состояние платежного баланса, его динамику и анализ проблемы monetarizma, не следует игнорировать. Кроме того, при оценке денежно-кредитной политики в исследование должны быть включены существующая бюджетная и налоговая политика в стране, а также существующая экономическая конъюнктура. И снова это показывает, что денежно-кредитная политика в стране тесно связана с политикой макроэкономического регулирования в стране в целом. Таким образом, наряду с существующими в стране проблемами экономического развития, степень решения социальных проблем, динамика инфляции и занятости тесно связаны с непосредственно реализованным денежным механизмом. Очевидно, что денежно-кредитная политика, осуществляемая в стране, осуществляется Центральным банком, основным регулятором в этой области.

Aishan Abbasova,
Realization of formulating effec-
tive monetary policy as the eco-
nomic safety factor

Summary

The factors that determine the current state of the balance of payments, its dynamics, and the analysis of the problem of monetarist regulation should not be ignored. In addition, while evaluating the monetary policy, existing budget and tax policies in the country, as well as existing economic conjuncture, should be included in the study. Once again, it shows that the monetary policy in the country is closely linked to the policy of macroeconomic regulation in the country as a whole. Thus, along with the existing economic development problems in the country, the degree of solving social problems, the dynamics of inflation and employment are closely linked to the monetary mechanism directly implemented. Obviously, the monetary policy implemented in the country is carried out by the Central Bank, the main regulator in this area.